

Cəlilabadda möhtəşəm Çiyələk festivalı

Mayın 29-da Cəlilabadda respublikamızda ilk dəfə olaraq Çiyələk festivalı təntənəsi yaşanıb. Festival Cəlilabad Rayon İcra Hakimiyyətinin "Azəri Home Chef" komandası ilə turizmin və milli mətbəxin inkişafına dəstək verən QHT-nin birgə təşkilatçılığı ilə baş tutub.



Heydər Əliyev seyrəngahında başlanan Çiyələk festivalında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları iştirak ediblər. Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndərin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüblər.

Festivalın açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edib. İştirakçılara çiyələyin istehsalı və qazanılan uğurlar barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan MDB məkanında dünyanın ən dadlı və məşhur giləmeyvəsinə həsr olunmuş tədbirin keçirildiyi ikinci ölkədir. Ən böyük çiyələk plantasiyaları Cəlilabad rayonunda yerləşir. 2021-ci ildə rayonda 490 hektar sahədən 12440 ton çiyələk istehsal edilmiş, məhsulun 4018 tonu ixrac olunmuşdur. İxrac edilmiş məhsuldan dövlətə 7144000 ABŞ dolları dəyərində vəsait daxil olmuşdur. Respublikada ilk dəfə təşkil edilən bu məhsul bayramı Cəlilabadda meyvəçiliyin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan çiyələk bayramı bir daha sübut

edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Bu il Cəlilabadda bol məhsul yetişdirilib. İlk hesablamalara görə, cari ildə 607 hektar çiyələk sahəsindən istehsal olunan məhsulun 5000 tonunun ixrac olunması nəzərdə tutulmuşdur. Ümumilikdə, çiyələk istehsalının 20000 tona çatdırılması planlaşdırılmışdır.

Çiyələyin gəlirli sahə olduğunu görən mülkiyyətçilər onun daha məhsuldar və keyfiyyətli sortlarının gətirilməsinə nail olmuş, becərməsi və yetişdirilməsi texnologiyasına yiyələnmişlər. Hazırda məhsuldar çiyələk sortlarının yetişdirilməsi, yeni plantasiyaların salınması istiqamətində tədbirlər görülür. Sahələrdə əsasən "Murano", "Monterey", "Albion", "Sanandres", "Sabrina" və "Kleri" sortları əkilir. Fermerlər təsərrüfat adamlarına yaradılan geniş imkanlardan razılıqlarını bildirir, bu cür tədbirləri onlara olan diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirirlər. Bunun nəticəsidir ki, onlar yeni iş yerləri açırırlar və xeyli sayda insan həmin təsərrüfatlarda çalışır. Sahibkarlar yaradılan şəraitə, göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Festivalda rayonda istehsal olunan və eksporta gedən çiyələk sortları nümayiş etdirilib. Eyni zamanda, bayram tədbirində aqrar sahənin mütəxəssisləri çıxış ediblər. Yerli brendlər və regionun tanınmış restoranlarının işi ilə tanışlıq olub, dadlı təamlar dequstasiya edilib. Öyləncə proqramı, müharibə veteranları ilə görüş, aşbazların ustad dərsləri hər kədə xoş təəssürat yaradıb. Qonaqlar sərgi masalarına yaxınlaşaraq çiyələkdən hazırlanan məhsulların, həmçinin bənzərsiz şirniyyat nümunələrinin dadına baxıblar. Çiyələklərin çeşidli dizaynda təqdimatları heyranlıq doğurub. Festivalda çiyələyə həsr olunan şeir və mahnılar səsləndirilib, müsabiqələr keçirilib, rayon mədəniyyət sarayının musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, incəsənət, poeziya həvəskarları və idmançılar çıxış ediblər. Kitab və əl işləri sərgiləri, nümayiş etdirilən qədim sənət nümunələri maraqla izlənilib.

Tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti festivalı daha da rəvnəqləndirib.

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin
bölgə müxbiri